

HƏQİQƏTLƏR DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRILMALIDIR

AMEA Rayasət Heyəti, A.Bakuxanov adlına Tarix İstəməti, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi və Şamaxı Rayon İcra Həkimiyyətinin birge təşkilatçılığı ilə "Azerbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914 -1920-ci iller)" mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib.

Azerbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçi Əli Həsənov Prezident İlham Əliyevin konfrans istirakçılara müraciətini oxub. Müraciətde insanlıq qarşı törədilən cinayətlərin en ağırı sayılan soyqırımının derindən və hərtərəlli öyrənilməsinin müthüm əhəmiyyətini malik olduğu vurgulanıb. Prezidentin köməkçisi Əli Həsənov diqqətə çatdırıb ki, təkə XX əsrde azerbaycanlılar dörd dəfə - 1905 - 1906-ci, 1918 - 1920-ci, 1948 - 1953-cü və 1988 -



1993-cü illardə soyqırımı və etnik təmizləmə siyasətinə meruz qalıb. Uzun illər gizlədilən, arxivlərdə mehv edilan soyqırımı faktları, tariximizin qaranlıq sahifələri daha ətraflı araşdırılmalı, əhəmiyyətli soyqırımların təqribindən bəyəndirilməlidir. Bu bağışlıdan bəyənləşən elmi konfransın əhəmiyyətini vurğulayan Əli Həsənov qeyd edib ki, tədbir həm elmi, həm də siyasi baxımdan önem daşıyır. Onun sözlerine görə, soyqırımına həsr edilən bəyənləşən elmi konfranslar gelecekda bu

dəhşətli faciəni yaşıyan digər bölgelərdə de keçirilməli, tarixi əhəmiyyətlər üzə çıxarılmalı və dünya ictimaiyyətinə çatdırılmalıdır.

Sonra çıxış eden AMEA-nın vitse-prezidenti, akademik Isa Həbibbəyli əsrlər boyu ermənilər tərəfindən xalqımıza qarşı planlı şekildə həyata keçirilmiş etnik təmizləmə ve soyqırımı siyasetindən, onların töredikləri qırğınlardan danışub, erməni saxtakarlığını ifşasında bù cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Akademik Isa Həbibbəyli araqı üçüncü dəfə keçirilən bəyənləşən tədbirin türk-müsəlman əhaliyə qarşı töredilən soyqırımlarının tanidılması istiqamətində atılan əhəmiyyətli addım olduğunu bildirib. Akademik qeyd edib ki, bəyənləşən elmi konfransda Azerbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Almaniya, Alanya, Almaniya, Özbəkistan, Gürcüstan, Polşa və Rusiyadan olan tarixçi alımlar de iştirak edir.

(Davamı 3-cü sehifədə)

HAQIQATLAR DÜNYA İCTİMAİYYƏTİNE ÇATDIRILMALIDIR

(Əvvəli 2-ci sahifədə)

Bildirib ki, konfransın məqsədi tarix boyu azərbaycanlılarla qarşı hayatı keçirilmiş soyqırımları öyrənen və araşdırınan elm adamlarını bir araya getirmek, onların fikirlerini Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaqdır.

AMEA-da "Azərbaycanlılara qarşı soyqırımlarının tedqiqi" adlı nüfuzlu alımları birləşdirən xüsusi komissiyanın yaradılmasını söyləyen akademik İsa Həbibbəyli bildirib ki, komissiyanın yaradılması xalqımıza qarşı töredilmiş soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addimlardandır.

Tarix institutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxışında bu kimi tədbirlərde aparılan elmi müzakirələrin yeni tarixi faktların üzə çıxarılmasına xidmat etdiyiనı vurğulayıb. O, qeyd edib ki, beynəlxalq konfranslar həm de ölkələr arasında elaqələrin möhkəmləndirilmesində böyük rol oynayır. Bildirilüb ki, 1914 - 1918-ci illərdə böyük dövlətlərin feal köməyi ilə terrorçu ekstremist erməni teşkilatlarının Azərbaycanın və Şərqi Anadolunun türk-müsləman əhalisine qarşı hayatı keçirdiyi

soyqırımları ümumdünya tarixinin en dəhşətli soyqırımlarıdır: "Dünya tarixinde 1914 - 1918-ci illərdə ermənilərin töredikləri soyqırımları qədər dinc, silahsız əhalini, o cümləden uşaqları, qadınları və qocaları amansızcasına, namusu və heysiyyati alçaldılaraq en qəddar əsullarla məhv edilməsi faktına təsadüf olunmur". Y. Mahmudov qeyd edib ki, tarixi şərait sebəbindən ötan iki esr ərzində baş verən hadisələr, töredilmiş faciələre obyektiv qiymət vermək mümkün olmayıb. Yalnız müstəqillik dövründə, 1998-ci il martın 26-da Umummilli Lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" Fermanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib və erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verilib.

Daha sonra Şamaxı Rayon icra Hakimiyyətinin başçısı Asif Ağayev, Türkiyənin Atatürk Araşdırma Mərkəzinin təmsilcisi Selma Yel, Rusiya Federasiyasının Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tedqiqat Institutunun direktoru İgor Turitsin, AMEA-nın Naxçıvan Bölüşünün sadri, akademik İsmayıllı Hacıyev və başqaları çıxış edərək, müxtalif ölkələrdən olan tanrıçıların birgə sayıl neticesində soy-

qırımı haqqında həqiqətlərin tam aydınlığı ilə ortaya çıxarıla-çağına ümidivar olduğunu bildiriblər.

Konfransda AMEA-nın Tarix Institutu ilə Rusyanın bir sıra müvafiq elmi müəssisələri arasında birgə araşdırımaların aparılması və eməkdaşlıq perspektivlərinə dair müqavilələr imzalanıb.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev müraciət qəbul olunub.

Tanınmış alim və mütəxəssislərin, rəsmi qonaqların iştirak etdiyi konfrans işini "Birinci Dünya müharibəsi illərində Qafqaz regionunda soyqırımları", "Şimali Azərbaycanda türk-müsləman əhaliyə qarşı soyqırımları (1918 - 1920-ci illər)" və "Şərqi Anadolu, Urmıya və Salmas bölgələrində türk-müsləman əhaliyə qarşı soyqırımları (1914 - 1920-ci illər)" bölmələri üzrə davam etdirib.

Tədbir iştirakçılarına Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktor, professor Əli Həsənovun Azərbaycan, İngilis və rus dillerində neşr olunan "Azərbaycanlılara qarşı etnik temizləmə və soyqırımı siyasetinin mərhələləri" adlı kitabı paylanılib.